

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

№224 s

Bakı şəhəri, "13" noyabr 2003 il

2003-cü il 17 iyun tarixində London şəhərində keçirilmiş Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffəflıq Təşəbbüsünə (bunda sonra - MHŞT) qoşulduğunu nəzərə alaraq və bununla bağlı Azərbaycan Respublikası hökumətinin üzərinə düşən öhdəliklərin həyata keçirilməsini təmin etmək məqsədi ilə:

I. Azərbaycan Respublikasının MHŞT-yə qoşulması ilə bağlı tədbirləri həyata keçirmək məqsədi ilə MHŞT üzrə Komissiya (bundan sonra Komissiya) aşağıdakı tərkibdə yaradılsın:

Komissiyanın sədri:

Şərifov Samir Rauf oğlu - Dövlət Neft Fondunun icraçı direktoru

Komissiyanın üzvləri:

- İbrahimov Rafael Tofiq oğlu - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında Azərbaycan Respublikasının fəvqəladə və səlahiyyətli səfiri;
- Səlimov Rauf Ağaməmməd oğlu - Dövlət Statistika Komitəsinin Sənaye, nəqliyyat və rabitə statistikasına şöbəsinin müdiri;
- Fətizadə Zaur İntiqam oğlu - Vergilər Nazirliyi yanında İri vergi ödəyiciləri ilə iş üzrə departamentin bəyannamələr idarəsinin xüsusi vergi rejimli müəssisələr ilə iş üzrə şöbəsinin rəisi;
- Nəsirov Elşad Mustafa oğlu - Dövlət Neft Şirkətinin Marketing və iqtisadi əməliyyatlar idarəsinin rəisi;
- Qasımov Nizami Yunis oğlu - İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət və proqnozlaşdırma departamentinin fiksəl və monetar siyasəti şöbəsinin rəisi;
- Musayev Şahbəddin Cabbar oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat idarəsinin rəisi
- Zeynalova Nərgiz Mirəziz qızı - Maliyyə Nazirliyinin milli iqtisadiyyatın maliyyəsi şöbəsinin istehsal sahələrinin və investisiyanın maliyyəsi sektorunun müdiri;
- Vəzirov Süleyman Ənvər oğlu - Yanacaq və Energetika Nazirliyinin Baş iqtisadiyyat idarəsi rəisinin müavini;
- Şıxəliyev Əsrəf Fərhad oğlu - Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsinin şöbə müdiri

II. Komissiyaya tapşırılsın ki:

1) Azərbaycan Respublikasında mineral ehtiyatların istismarı ilə əlaqədar dövlət orqanlarının daxilolmaları, dövlət şirkətləri və digər dövlət mülkiyyətində olan qurumlar tərəfindən əldə edilən gəlirləri (xarici və milli şirkətlərin ödənişləri hesabına əldə olunan gəlirlər daxil olmaqla) barədə hesabatın təqdim edilməsi formasını və müddətlərini müəyyən etsin, hesabatların toplanmasını təmin etsin.

2) toplanmış məlumatlar əsasında MHŞT-nin iştirakçıları tərəfindən razılaşdırılmış hesabat formatına uyğun olaraq vahid ümumölkə hesabatını tərtib etsin, onun mütəmadi şəkildə mətbuatda dərc edilməsini təmin etsin, hesabatların tərtib edilməsi prosesində Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkətlərlə və MHŞT-nin əlaqələndirici ofisi olan Birləşmiş Krallığın Beynəlxalq İnkişaf üzrə Nazirliyi ilə müvafiq əlaqələndirməni həyata keçirsin.

3) Komissiyanın fəaliyyəti barədə məlumatların ictimaiyyətə çatdırılması məqsədi ilə Komissiyanın internet saytını yaratsın, digər zəruri tədbirləri həyata keçirsin.

III. Azərbaycan Respublikasının aidiyyəti nazirlikləri, komitə və dövlət şirkətləri mineral ehtiyatların istismarından əldə olunan gəlirlər barədə hesabatların hazırlanması ilə əlaqədar Komissiyanın sorğularına tam və vaxtında cavab verilməsi və vəzifələrin yerinə yetirilməsində zəruri kömək göstərsinlər.

IV. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

**Azərbaycan Respublikasının
Baş Naziri**

A. Rasi-zadə